

MİRZƏ ŞƏFİ VAZEH

NƏĞMƏLƏR

“ŞƏRQ-QƏRB”
BAKİ-2004

*Bu kitab “Mirzə Şəfi Vazeh. Nəğmələr”
(Bakı, Uşaqgənəcəşr, 1961) nəşri əsasında
təkrar nəşrə hazırlanmışdır*

Alman dilindən
tercümə edəni:

Aslan Aslanov

Tərtib edəni və redaktoru:

Firuz Sadıqzadə

894.3611 - dc 21

AZE


Mirzə Şəfi Vazeh. Nəğmələr. Bakı, “Şərq-Qərb”, 2004,
96 səh.

Böyük Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin
əldə olan qəzel, müxəmməs və rübatları onun nə qədər zəngin
yaradıcılıq təcrübəsinə və yüksək istedada malik olduğunu gös-
tərir.

Bu kitabda Mirzə Şəfinin doğma ana dilindəki şeirləri,
farsca yazdığı şeirlərinin orijinalı və sətri tərcümələri, almanca
şeirlərinin bədii tərcümələri verilmişdir.

ISBN 9952-418-23-7

© “ŞƏRQ-QƏRB”, 2004



Azərbaycan Respublikasının
Prezidenti
İLHAM ƏLİYEVİN
“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
12 yanvar 2004-cü il tarixli
sərəncamı ilə nəşr olunur və ölkə
kitabxanalarına hədiyyə edilir

TƏRCÜMƏCİDƏN

Mirzə Şəfi Vazeh dünya xalqlarının ən çox tanıdığı şairlərdən biridir. Onun bədii yaradıcılığı ilə dünyanın ən görkəmli sənətkarları maraqlanmışlar. “Ədəbiyyat və incəsənət” qəzetinin 1960-cı il 3 sentyabr tarixli sayında Mirzə Şəfi haqqında geniş qeydləri ilə çıxış edən macar ədəbiyyatşunası Dyerd Radonun məqaləsi bu marağın nəinki azaldığını, bəlkə daha da artdığını sübut edir. İstismar, zülm və əsarətin hakim olduğu cəmiyyətdə yaşayan əsil şairlərin hər birinin mütləq bir faciəsi olur. Xaqanını, Nəsimini, Vaqifi, Hadini, Sabiri, Puşkinin və Lermontovu xatırlamaq kifayətdir. Mirzə Şəfinin faciəsi isə ikitərəfli olmuşdur.

Ömrünü çətinlik və məhrumiyyətlə keçirən şairin yaradıcılıq taleyi də faciəlidir. Başqa xalqların dilində yüzlərlə şeri səslənən Mirzə Şəfinin indiyə kimi ana dilində cüzi bir qisim şeri məlumudur. Bu şeirləri tapıb üzə çıxardıqlarına görə, heç şübhəsiz, görkəmli ədəbiyyatşunaslarımız S.Mümtaz və Ə.Ə.Seyidzadəyə minnətdar olmalıdır. Lakin bununla belə bu sahədə çox az iş görülmüşdür. M.Şəfi şeirlərinin Azərbaycan dilinə tərcüməsi

hələlik böyük şairin ədəbi irsini müəyyən cəhətləri ilə də olsa oxucularımızı tanış etmək məqsədini izləyir.

1879-cu ildə Peterburqda çıxan “Jivopisnoe obozrenie” qəzeti öz nömrələrindən birində yazmışdı: “Mirzə Şəfi şeirləri hətta tatar (Azərbaycan) dilinə tərcümə edilmişdir”. Eyni fikri 13 il sonra “Das maqazin fur literatur” qəzeti də yazmışdır. Bunu yananların, məsələnin əsil məhiyyətindən xəbərdar olub-olmamalarını bir kənara qoysaq, məqsədləri əsər müəllifinin Bodenstedt olduğunu göstərmək idi.

İndi Mirzə Şəfinin bəzi şeirlərini almancadan Azərbaycan dilinə tərcümə etməklə biz vaxtilə deyilmiş bu yalanı bu gün doğruya çıxarmırıqmı? Qətiyyən, yox! Çünkü artıq Bodenstedtin plagiarluğunu çoxlu təkzibəilməz dəlillər əsasında sübut edilmişdir. Əldə olan bəzi orijinal alman tərcüməsi ilə tutuşdurulması, Bodenstedtin Mirzə Şəfi şeirlərini əsasən düzgün və poetik bir dillə tərcümə etdiyini göstərir. Onun bədii tərcümə sahəsində təcrübəsi şübhəsiz az deyildi. Bu barədə Puşkin, Lerмонтov poeziyasının yaxşı tərcüməçisi kimi tanınan Bodenstedt haqqında A.İ.Gertsenin fikirləri ilə tanış olmaq kifayətdir. Lakin onun tərcümələri, heç şübhəsiz, bir sıra əlavə və təhriflərdən də azad deyil. “Mirzə Şəfi nəgmələri”, “Mirzə Şəfi irsindən” kitablarında Xəyyam, Hafız, Füzuli şeirlərindən parçalar da tapmaq mümkündür.

Bu bizi, heç də geniş oxucu kütləsini Mirzə Şəfinin irsi ilə tanış etmək arzusundan çəkindirməməlidir. Oxucularımız nəzəri kitablardan Bodenştedtin plagiarlığı haqqında kifayət qədər inandırıcı məlumat almışlar.¹ Lakin Bodenştedtin öz adına çıxməq istədiyi şeirlər indiyə kimi bir küll halında şairin ana dilinə tərcümə olunub nəşr edilməmişdir.

Bizcə, şeirlərin alman dilindən tərcüməsini bu cəhətdən gələcəkdə də (hələlik orijinal şeirlərin özü tapılana qədər) davam etdirmək lazımlı gələcəkdir.

Şeirləri almancadan tərcümə edərkən biz o dövrün Şərq şeri üslubuna xas ibarə və təşbehlərdən, ərəb, fars tərkiblərindən və sairədən istifadə edib oxucuda illüziya yaratmaq yolu ilə getmək istəmədik. Lakin Mirzə Şəfini üslub nöqtəyi-nəzərindən müasirləşdirmək fikrindən də uzağıq.

Oxucu bu kitabçadakı şeirlərin alman dilindən tərcümə olunduğunu bilir.

Şairin əlimizdə olan və həmin kitabda verilən Azərbaycan, fars dillərində olan bir neçə şeri, qəzəl və müxəmməsi, rübai və beytləri isə onun üslubunun aparıcı meyli haqqında tam təsəvvür yaratmaq üçün azdır.

¹ Bax: А.А.Сеид-заде, “Мирза Шафи или Боденштедт?”, Издательство АГУ, Баку, 1940.

Şübhəsiz, tərcümə etdiyimiz şeirlərin gələcəkdə əslİ tapıldıqda, bunlar orijinala nisbətən solğun görünəcəkdir. Bizim tərcümələr yəqin ki, müəyyən qüsurlardan da, azad deyildir. Biz öz xeyirxah məsləhətləri və ağıllı tənqidi qeydləri ilə işimizə kömək edəcək şeirsevərlərə qabaqcada təşəkkür edirik. Qoy bu kiçik təşəbbüs böyük şairimizin irsini əməli şəkildə aşkarla çıxarmaq sahəsində çoxdan bəri dayanmış axtarışları canlandırmağa və sükut buzunu qırmağa kömək etsin.

Aslan Aslanov

MİRZƏ ŞƏFİ VAZEH

Mirzə Şəfi Vazeh təqribən 1792-ci ildə Gəncədə doğulmuşdur.

Mirzə Şəfinin atası Kərbəlayı Sadıq 1804-cü ilə qədər Gəncə xanının memarı olmuşdur. 1804-cü ildə Sisianovun komandanlıq etdiyi çar ordusu Gəncə şəhərini işgal etdikdən sonra Gəncə xanlığına son qoyuldu. Bu, xanın tikinti işləri ilə məşğul olan Kərbəlayı Sadığını yeganə və son gəlir mənbəyindən məhrum etdi, onun maddi vəziyyətinə ciddi təsir göstərdi.

Kərbəlayı Sadığın iki oğlu var idi. Büyük oğlunun adı Əbdüləli, kiçiyinkinin isə Şəfi idi. Atası Əbdüləlinin öz sənətini davam etdirmək üçün şagirdliyə vermiş Şəfinin isə gələcəkdə ruhani rütbəsi almaq məqsədi ilə Gəncə mədrəsəsinə qoymuşdu.

Şəfi mədrəsədə ərəb, fars dillərini və şəriyyət elmlərini öyrənməklə bərabər, o vaxtlar geniş yayılmış olan Şərq poeziyası nümunələri ilə də tanış olur. Şəfi hüsnxət dərslərinə xüsusi maraq göstərir.

Şəfi hələ mədrəsədə oxuduğu zaman atası vəfat edir. Dövrünün mədəni adamlarından olan Hacı Abdullanın Təbrizdən Gəncəyə qayıtması və gənc Şəfini öz himayəsi altına alması, gələcək şairin inkişafına mühüm təsir göstərir.

Gəncənin molla və axundları Hacı Abdulla yaya düşmən münasibət bəsləyirdilər. Çünkü Hacı Abdulla onlarla mü-

naqışeyə girişir, dini baxış və uydurmalarının cəfəngiyat olduğunu göstərirdi. Təlim aldığı mollalara qarşı çox soyuq və etinasız olan gənc Şəfi, onu himayəsinə götürən Hacı Abdullaya dərin məhəbbət bəsləyirdi. Hacı Abdulla isə gələcək mütfəkkir və şairdə elm və mədəniyyətə böyük həvəs oyadırdı. Bütün bunlar mollaların diqqətini cəlb etməyə bilməzdi. Şəfi, nəhayət bir gün gözünü açıb özünü mədrəsədən kənarda gördü.

Hacı Abdullanın məsləhəti ilə Şəfi məğlub olmuş Cavad xanın qızı Püstə xanımın yanında binagüzarlıq və yazı-pozu işlərini idarə etmək üçün qulluğa götürülür. Bu zamandan Şəfi Mirzə Şəfi deyə tanınır.

1826-ci ildə İranla Rusiya arasında müharibə başlayır. İranlılar Gəncəni işgal edirlər. Cavad xanın oğlu Uğurlu xanın itaətinə verilən Gəncə şəhərində onlar ancaq üç ay qala bilirlər. İranlıların Şəmkir altında məğlubiyəti və Gəncədən sixşdırılıb çıxarılmasından sonra Uğurlu xan bacısı Püstə xanımı da götürüb İrana qaçır. Beləliklə, Mirzə Şəfi yenidən məscidə qayıdır, hücrələrin birində müxtəlif kitabların üzünü köçürməklə məşğul olur ki, bir təhər güzəran keçirsin. Mirzə Şəfinin vəziyyəti ona bu vaxta qədər köməklik edən Hacı Abdullanın 1831-ci ildə vəfat etməsi ilə daha da çətinləşir. Onsuz da az gəlir gətirən gözəl dəst-xətti tezliklə ona gərəksiz olur. İranda artıq litoqrafiyadan istifadə olunduğu üçün kitabları əl ilə köçürməyə daha ehtiyac qalmırıldı.

Mirzə Şəfi ərəb və fars dillərindən fərdi dərs verməklə dolanmağa məcbur olur.

Otuzuncu illərin əvvəllərində Mirzə Şəfi gənc Mirzə Fətəli Axundov ilə tanış olur və ona öz görüşləri ilə ciddi, xeyirxah təsir göstərir. Özünün mənəvi həyatında böyük təbəddülət yaranan bu həyəcanlı görüşləri haqqında Mirzə Fətəli Axundov ətraflı bəhs etmişdir.

Böyük mütəfəkkir öz tərcümeyi-halında yazır: “Gəncə məscidinin hücrələrindən birində bu vilayət əhalisin-dən Mirzə Şəfi adlı birisi yaşayırıdı. Bu adam növbənöv elmlərdən başqa, nəstəliq yazısını da çox yaxşı yazırıdı. Bu həmən Mirzə Şəfidir ki, Almaniya məmləkətində onun həyatı və farsca şeirdə malik olduğu fəziləti haqqında məlumat yazılıbdır. Mən atalığımın buyruğu üzrə hər gün bu şəxsin yanına gedib nəstəliq yazısının məşqini edirdim. Belə ki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasıl oldu. Bir gün bu möhtərəm şəxs məndən soruşdu: “Mirzə Fətəli, elmləri təhsil etməkdə nədir?” Cavab verdim ki, ruhani olmaq istəyirəm. Dedi: “Sən də onlar kimi riyakar və şarlatanmı olmaq istəyirsən?”. Təəccüb və heyrət etdim ki, bu nə sözdür. Mirzə Şəfi mənim halıma baxıb dedi: “Mirzə Fətəli, öz həyatını bu qaragüruhun içərisində puç etmə, başqa bir məşğuliyyət qəbul et!”

Onun ruhaniliyə nifrət etməsinin səbəbini soruştuda, o günə qədər mənim üçün örtülü qalan mətləbləri aç-

mağa başladı. Atalığımın Həccdən qayıtmasına qədər Mirzə Şəfi bütün mətalibi-irfaniyyəni mənə təlqin etdi və gözümün qabağından qəflət pərdəsini qaldırdı”.¹

Göründüyü kimi, məhz Mirzə Şəfinin təsiri ilə M.F.Axundov ruhani olmaq məqsədindən imtina etmiş və 1832-ci ildə Nuxa (Şəki) qəza məktəbinə daxil olmuşdur.

1840-cı ildə M.F.Axundov Tiflis qəza məktəbində Şərqi dilləri üzrə müəllim işləyirdi. Həmin il o, bu vəzifədən çıxarkən öz yerinə Mirzə Şəfini məsləhət görmüşdür. Qəza məktəbinin Azərbaycan dili müəllimi vəzifəsini tutmaq üçün xüsusi imtahan verdikdən sonra Mirzə Şəfi bu vəzifəyə qəbul edilmiş, uzun zaman Tiflisdə yaşamışdır.

Mirzə Şəfi qəza məktəbində işləməklə yanaşı, fərdi dərs verməklə də məşğul idi. Artıq Gəncə molla və ruhanılörünün hücumundan uzaq olan şair burada dövrünün qabaqcıl adamları ilə daha yaxından tanış olmaq imkanı əldə edir. O, Axundov, Bakıxanov, Budaqov və başqaları ilə yaxın dostluq əlaqəsinə girir. Mirzə Şəfi alman səyyahi, rus və Şərqi poeziyasının tərcüməcisi Fridrix Bodenstedtlə də Tiflisdə görüşmüştür.

Bodenstedt Tiflisdə ikən Azərbaycan və fars dillərini öyrənməyə başlamışdı. Mirzə Şəfi ona dərs deyirdi. Mirzə Şəfi dərs zamanı ona Firdovsi, Xəyyam, Sədi, Hafiz və Füzulinin şeirləridən oxuyar, daha çox öz şeirlərini yazdırardı.

¹ Azərbaycan EA yanında Respublika Əlyazmaları Fondu, inv. 490 (“Биография Колонел Мирза Фатали Ахундзаде”).

Bodenstedt yazır: “Həftədə üç dəfə dərs keçirdik, dərsdə həmçinin Mirzə Şəfinin digər tələbələri iştirak edirdilər. Axırda “Divan” başlanırdı. Mirzə Şəfi öz nəgmələrini oxuyur və bizə izah edirdi. Həmin nəgmələrin çox böyük bir hissəsi, demək olar ki, mənim gözlərimin önündə yaranmışdır”¹.

Bir dəfə “Divani-hikmətdən”² sonra bağda Mirzə Şəfi ilə gəzməyə çıxan Bodenstedt onun bədahətən şeir söyləməsinə öz təəccübünü bildirib deyir: “Ey mənim müdrik müəllimim, necə olur ki, sən öz nəgmələrini bu qədər tez qosursan? Mirzə Şəfi oradaca topladığı güllərdən bir dəstə bağlayıb, Bodenstedtə verir və deyir: “Budur, bax, bu gül dəstəsini mən bir an içində düzəlddim. Halbuki, bu güller bir anda əmələ gəlib açılmamışdır, mənim şeirlərim də bunun kimi”³.

Bodenstedt yazır ki, mən səyahətdən qayıtdıqdan sonra Mirzə Şəfi özünün şeirlər külliyyatını mənə bağışladı. O, Tiflisdən gedərkən apardığı dəftərlərdən bəhs edərək bunu da göstərir ki, həmin dəftərlər şairin tatar (Azərbaycan) və fars dillərində yazdığı nəgmələrdən ibarət idi.⁴

¹ Tausend und ein Tag im Orient. V., 1850.

² Mirzə Şəfinin Tiflisdə təşkil etdiyi ədəbi məclis.

³ Tausend und ein Tag im Orient. V., 1850, səh. 273.

⁴ Aus dem Nachlasse Mirze Schaffys, Berlin, 1875, səh. 206.

XX əsr rus və Azərbaycan ədəbiyyatşunaslığında müəyyən edilmişdir ki, Almaniyada Bodenstedt tərəfin-dən “Mirzə Şəfi nəgmələri” və “Mirzə Şəfi ırsindən” adlı kitablarda dərc edilən və XIX əsirin 70-ci illərində Mirzə Şəfinin ölümündən sonra Bodenstedtin öz adına çıxməq istədiyi şeirlərin demək olar ki, tam əksəriyyəti Mirzə Şəfiyə məxsusdur. Qeyd etmək lazımdır ki, Mirzə Şəfi haqqında həqiqətin meydana çıxarılması, onun bədii yaradıcılığının təhlili, ictimai-fəlsəfi fikirlərinin öyrənil-məsi sahəsində ədəbiyyatşunaslardan Ə.Ə.Seyidzadə, S.Mümtaz, E.Enikolopov, professorlarımızdan M.Rəfili, F.Qasızmədə, H.Hüseynov, M.Qasimov və akademik A.Makovelskinin xüsusi xidmətləri olmuşdur.

“Mirzə Şəfi nəgmələri”nin Almaniyada ilk çapı bö-yük müvəffəqiyyətlə qarşılanmışdır. İlk dəfə 1851-ci ildə nəşr edilən həmin şeirlərin 1893-cü il 145-ci, 1924-cü il-də isə 170-ci nəşri çapdan çıxmışdı. İndiyə qədər həmin kitab 300 dəfədən artıq təkrar nəşr edilmişdir.

“Mirzə Şəfi nəgmələri” fransız, ingilis, italyan, İsveç, holland, Danimarka, ispan, portuqal, rus, çex, macar, yəhu-di və s. dillərdə dəfələrlə çap olunub geniş yayılmışdır. Buradan da Bodenstedtin özünü bu şeirlərin tərcüməcisi kimi deyil, müəllifi kimi qələmə verməsinin səbəbi aydınlaşdır.

Bodenstedt 1847-ci ildə Tiflisi tərk edir. Bundan bir il sonra, yəni 1848-ci ildə Mirzə Şəfi də Tiflisdən köçüb Gəncəyə gəlir. O, burada qəza məktəbində Azərbaycan

dili müəllimi vəzifəsində işləyir. Lakin Mirzə Şəfi iki il-dən sonra yenidən Tiflisə qayıdır, Tiflis gimnaziyasında Azərbaycan və fars dillərindən dərs deyir. Ölümündən bir az əvvəl Mirzə Şəfi həmin gimnaziyanın müəllimi İ.I.Qriqoryevlə birlikdə Azərbaycan dilini öyrənənlər üçün dərslik yazıb hazırlamışdır.

Mirzə Şəfi 1852-ci ildə vəfat etmişdir. O, professor M.Rəfəlinin yazdığı kimi, "...tənha, unudulmuş, soyulub talan edilmiş bir halda vəfat etdi. Lakin, onun bəzi şeirləri xalqın hafızəsində, həmçinin əlyazmaları şəklində qalaraq, Avropa dillərinə tərcümə edilərək şairə dünya şöhrəti qazandırdı"¹.

Mirzə Şəfinin ədəbi yaradıcılığını, onun ictimai-siyasi və fəlsəfi görüşlərindən ayrı təsəvvür etmək olmaz. Şairin ictimai-fəlsəfi görüşlərinin onun bədii yaradıcılığında nə qədər köskin ifadə olunduğunu təsəvvür etmək üçün əldə olan iki misralı orijinal bir şerini misal çəkmək kifayətdir. Bu şeirdə şairin din və din xadimlərinin iç üzünü böyük bir məharət və cəsarətlə açıb ifşa etməsinə heyran qalmamaq olmur. O, üzünü mollalara tutub deyir:

¹ М.Рафили. “Мирза Шафи в мировой литературе”, Азернешр, Баку, 1958, стр.107.

*Min ev yixıb, tikirsiniz bir boş minarə,
Ərşə çıxıb qonaq gedin pərvərdigarə!*

Mirzə Şəfinin vaxtı ilə ədəbiyyatşunas Salman Mümtaz tərəfindən əldə edilən orijinal şeirlərinin əsas hissəsini məhəbbət lirikası təşkil edir. Mirzə Şəfinin əldə olan qəzəl, müxəmməs və rübaiłəri onun nə qədər zəngin yaradıcılıq təcrübəsinə və yüksək istedada malik olduğunu göstərir. Bu şeirlər klassik poeziyanın ən gözəl nümunələri hesab oluna bilər. Lakin, bunlar şairin məhəbbət lirikası, dil və üslub xüsusiyyətlərinin bəzi mühüm cəhətləri haqqında müəyyən təsəvvür yaratmağa kömək etsə də, ümumi dünyagörüşü, ictimai-siyasi və fəlsəfi əqidəsini aydınlaşdırmaq üçün elə zəngin məlumat vermir. Buna görə də həmin məsələləri aydınlaşdırmaq məqsədi-lə “Mirzə Şəfi nəğmələri” və xüsusən “Mirzə Şəfi irsindən” adlı kitablara müraciət etmək lazımdır. Bodenstedtin tərcümə zamanı şairin şeirlərini bəzən forma və ya məzmun cəhətdən nə qədər təhrif etmiş olduğunu nəzərdə tutsaq belə, biz bu şeirlərə müraciət etməli olacaqıq. Mirzə Şəfinin müəlliflik hüququnu sonralar inkar edən Bodenstedt, özü də boynuna alırdı ki, həmin şeirlərdə şərh edilən fikirlər bütünlüklə Mirzə Şəfiyə məxsusdur.¹

¹ Aus dem Nachklasse Mirza Schaffys, Nenes siederbuch mit prolog und erldnterndem Nachtrag von Fridrich Bodenstedt, Berlin. 1881, səh. 218.

Mirzə Şəfinin bu əsərlərində feodal quruluşunun mənfi cəhətlərinin kəskin tənqidi mühüm yer tutur. O öz əsrinin bir çox demokratik ruhlu mütəfəkkir şairləri kimi bu tənqidi əxlaq və etika mövqeyindən edir.

Xoşbəxtliyə can atmaq təşəbbüsü - Mirzə Şəfi şeirlərində irəli sürülən etik fikirlərin əsas amilidir. Şairin diqqət mərkəzində duran yalnız insandır – bütün iztirab və sevinci, xoşbəxtlik və bədbəxtliyi, məhəbbət və nifrəti ilə birlikdə götürülən insan. Xoşbəxtlik uzaqda deyil. Lakin, onu görmək, əldə etmək lazımdır! Dindar firıldaqçılar isə, var qüvvələri ilə buna maneçilik törədir. Çünkü onlar yaxşı bilirlər ki, xoşbəxtliyə çatan kəs onların məscidinə ayaq basmaz. Şair göstərir ki, xalqın böyük bir kütləsi savadsızdır. Buna görə də, onların gözünü açmaq lazımdır. Xalqancaq öz bədbəxtliyini dərk etdikdən sonra bədbəxtlikdən xilas olmaq uğrunda mübarizə apara bilər. Mirzə Şəfiyə görə, bu sahədə əsas vasitə xalqı maarifləndirməkdir. Bu işdə Mirzə Şəfi poeziyanın roluna böyük qiymət verir.

Mirzə Şəfi poeziyanın ictimai rolunu unudan, qulağı oxşayan boş məzmunsuz qafiyəpərdəzliqlə məşğul olan, ömrü boyu güldən, bülbüldən, hicran və vüsaldan, günəşdən və aydan, cənnət və cəhənnəmdən “mızıldayan” şairləri lağa qoyur:

*Sizin tutduğunuz bu yol asandır,
Fəqət axmaqlarçın “ürəkaçandır”.*

*Şeriniz ürəyi gətirməz coşa,
Qanan kəslər üçün bəladır başa!*

Mirzə Şəfi şeirlərində eyni zamanda, həyatdan zövq almağa çağırır. Lakin, bu onun əxlaqi görüşlərinin yeganə möğzini təşkil etmir. Şair özünün maarifçilik ideyalarında insanı mənən, ruhən təmizləyən məhsuldar əməyin roluna da böyük əhəmiyyət verir. Mirzə Şəfi əməyə, əsərən əxlaqi bir kateqoriya kimi baxır.

Məhəbbətə himn, onun şeirlərində əməyə himnlə ahəngdar bir şəkildə söslənir. Şair insan əməyinə müraciət edərək deyir:

*Ey bəşərin xilasına edilən kömək,
Ey göylərin ilk töhfəsi sevimli əmək!
Sənə xidmət edənlərə təsəllisən sən,
Müdriklərin ilk arzusu, ilk istəyisən.
Ancaq, nadan çətin işdən qaçar asana,
Məhv olardım dirənmədən min yol əsana!
Ey göylərin ilk vergisi!.. İnsan ki, sənə
Daim sadıq qalasıyam gedincə sinə.¹*

“Başa bəla gətirən həqiqətdən ürək sevindirən yalan min dəfə yaxşıdır”² – deyən Bodenstedtdən fərqli olaraq,

¹ Qəbir

² F.Bodenstedt. “Aus Morgenland und Adeudland”. Leipzig. 1882, səh. 51.

Mirzə Şəfi öz şeirlərində həqiqət və doğruluğun tərəfin-də durur. O deyir ki, həqiqəti müdafiə etmək çətin olsa da, onu müdafiə etmək lazımdır.

*Qoy sən həqiqəti söyləyən zaman,
Qopsun min təhlükə, qopsun min tufan.
Gəl baxma bunlara, ey Mirzə Şəfi,
Uca tut daima ari, şərəfi!*

Mirzə Şəfiyə görə, həqiqəti ifadə etməyin ən yaxşı yolu şeirdir. Şeirlə həqiqət, həqiqətlə şeir qardaşdır.

*Qəlbimin, ruhumun qanadiyla mən,
Çıxdım aydınlığa zülmət gecədən.
Gördüm şeriyətdə həqiqətimi,
Tapdim həqiqətdə şeriyətimi.*

Qadın azadlığı məsələsi Mirzə Şəfi poeziyasında xüsusi yer tutur. Şair deyir ki, Şərq gözəlinin qara çadra altında gizlənən üzündən çadrani atması lazımdır ki, bəşəriyyət həyatın ən gözəl nemətlərinin birindən məhrum olmasın. Bu cəhətdən “Tulla çadrani” şeri xarakterdir.

*Tulla gəl çadrani... görünsün üzün,
Gül də, gizlədərmi de, bağda özün?
Səni qadir Allah, ey incə çiçək,*

*Yaratmış dünyaya verməkçin bəzək.
De, bunca lətafət, bunca məlahət,
Solsun dar qəfəsdə neyçin, nəhayət?!*

Şair yoxsulluğa dünyada ən böyük, hətta ölümdən də dəhşətli bir hadisə kimi baxır. Yoxsulluq, ehtiyac Mirzə Şəfiyə görə ən ağıllı adamın belə qürurunu sindirir; onu elə adamlara tabe edir ki, onların qarşısında boyun əyməkdənsə, ölüm yaxşıdır. Ehtiyac şeriyyətin düşmənidir. Şair “yoxsulluq” və “bədbəxtlik” haqqında danışsa da, onlardan qurtarmağın yolunu müdriklikdə, ağılda, insanın möhkəm iradə və mənəvi yüksəkliyində görür. Şair bəzən öz oxucusuna təselli verir, ruhdan düşməməyə, gözəl gələcəyə ümid bəsləməməyə çağırır. O deyir ki, elə bir varlıq yoxdur ki, əzabdan azad olsun. Lakin, hər gecənin bir günü düzü var! Hər şeyi ürəyinə salma, çünki hər şey dəyişir.

Mirzə Şəfinin şeirlərində dini xurafata qarşı mübarizə ideyası mühüm yer tutur. Şair göstərir ki, insan bir dəfə dünyaya gəldiyi və onun iki həyatı olmadığı üçün, o biri dünyaya ümid bəsləməməli, yer üzündə xoşbəxt olmağa çalışmalıdır. Cənnəti bu dünyada axtarmaq lazımdır, xoşbəxtlik göylərdə deyildir... O, bu barədə çoxlu qısa kəlamlar, aforizmlər yazır. Şairin qənaətinə görə, bu cür şeirlər xalqa asanlıqla çatır, onların qəlbini tez təsir edir və çox yaşayır. Mirzə Şəfinin hətta ayrı-ayrı din formalarının mahiyyətini eyniləşdirilməsi belə, onun düşmənləri olan mollaların xüsusi nifrətinə səbəb olurdu.

Mirzə Şəfinin bədii yaradıcılığı, onun əsərlərində irəli sürdüyü ictimai-fəlsəfi ideyalar xalqımızın mədəniyyət tarixində xüsusi yer tutur. Şairin yaşadığı dövrdə həmin ideyalar, bütün köhnə cəmiyyətə, onun həyat tərzi və geri qalmış görüşlərinə qarşı çevrilmişdi. O dövrdə köhnə cəmiyyətə, islam dini və şəriət qaydalarına qarşı az adam belə açıq, cəsarətlə çıxış edə bilərdi. Buna görə Mirzə Şəfi müəyyən mənada tək idi. Lakin, onun hər halda M.F.Axundov kimi bir ardıcılı da var idi.

Mirzə Şəfi öz ədəbi fəaliyyəti ilə Azərbaycanda bütün sonrakı ictimai fikrin inkişafına verdiyi güclü təkanın nəticələrini görə bilmədi. Lakin, onun ideyaları getdikcə yayıldı. M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani və başqa ədib və mütəfəkkirlərimiz tərəfindən davam və inkişaf etdirildi.

Zahid Orucov



*Alman dilindən
tərcümələr*



MƏHƏBBƏT TƏRANƏLƏRİ

* * *

Bu kiçik məhəbbət təranələrim,
Yaranmış ətrindən tər nanələrin.
Əks-sədasıdır bu səslər, ey dost.
Eşqin, səadətin və nalələrin...

* * *

Ağlımla qəlbimin özgə yolu var,
Hər biri bir yolda puç edər məni.
Birisi sevdadan uzaqlaşdırar,
O biri sevdaya tuş edər məni.

Ağlım gecə-gündüz yazıq qəlbimi
Daima danlayar, daima söyər.
Qəlbimsə sevdaya bir həris kimi,
Daima istəyər, daima sevər.



* * *

Şərab məclisində, gül məclisində,
Dodaq məclisində, dil məclisində
Verərkən huriłər şirin busəni,
Şeytanın lənəti qorxutmur məni.

* * *

Günəş işığını yayıb hər yana,
Min rənglə nur səpir mavi ümmanna.
Onun şöləsindən bərq vuran sular,
Az qalır alışa, az qalır yana.

Sənə oxuduğum təranələrin,
Sonsuz ümmanında günəşsən, pərim!
Odur ki, bərq vurub yanır, parlayır,
Çöhrənin şövqündən bu nəğmələrim.



* * *

Yenə gəldi qızıl gülün dövranı,
İşiq saçılıb dörd bir tərəf vurdu bərq.
Cilvələnib yer üzünün hər yanı,
Dodaqların busəsinə oldu qərq.

Gül bülbülə, bülbül gülə etdi naz
Ürəklərdən uçub getdi kədər, qəm.
Qocalar da budur, – deyib – gəldi yaz!
Gülün, meyin möclisinə oldu cəm.

* * *

Qovuşan zamanda könül könülə,
Nəfəslər nəfəsə, çiçəklər gülə,
Dodaqlar edərkən abi-həyat nuş,
Ağıl sərxoş olur, başdan çıxır huş.
Ötərgi hisslərə amma, vermə haq,
Hər adı cismani nəşədən uzaq!
Bizim sevdamızın ülvi qüvvəsi,
Nəcib arzuların səsidir, səsi!



* * *

Sənin dodağından busə almasam,
İllərlə yanında mehman qalmasam,
Bu fani dünyaya nə etsəm yenə,
O qismət eyləməz səadət mənə.

Baxışın qəlbimə işıq, nur çilər,
Onunla dünyani ağıl dərk edər.
Ən nəcib hisslərin açarıdır o,
Ömrümün-günümüzə baharıdır o!
Şirin arzularım göylərdən dərin,
Mənim sarbanımdır şüx nəzərlərin.

* * *

Küləklər işlədir dəyirmanları,
Maşını tərpədir suyun buxarı.
Döyüşə sövq edir bu qəlbimizi,
Coşan hissimizin sərt tufanları.



Lakin min küləkdən, tufandan, sudan
Bütün qüvvələrin hamsından inan,
Bir güclü qüvvə var, bir güclü nəsim, –
Sənin məlahətli, incə nəfəsin!

ZÜLEYXA

Göy üzünü bəzəyirsə al günəş necə,
Qəlb evimi bəzəyirsən sən də, eləcə.
Yetişmişəm sayəndə mən bu səadətə,
Könlüm bil ki, düçar olar sənsiz zülmətə.

Bəllidir ki, yerə zülmət düşəndə birdən
O, gizlədər hər nə varsa gözdən, nəzərdən.
Amma günəş nur saçanda göylərdən bizə.
Yerin bütün gözəlliyyi görünər gözə.



* * *

Cənnət qapıları günün birində,
Mömin bəndələrə açılan zaman.
Günahlı, günahsız...hamı yerində
Gözləyər qəlbində şübhəylə, güman.

Bütün günahkarlar içində tek mən,
Dayanıb duraram qara-qorxusuz.
Cənnət qapısını bu dünyada sən
Açmışan üzümə ey nazəndə qız!

* * *

Göydə dövrə vuran ulduzlara bax,
Yenə nur saçılırlar bizlərdən uzaq.
Başımız üstündə o qızıl çətir,
Bizim arzumuzdan toxunmuş nədir?!
Durub bir-birindən uzaqda yanar,
Gah batar, gah da ki, sayrışar onlar.
Qəmli dursalar da, səmada titrək,
Onlar da birləşər bir vaxt bizim tək.



* * *

Sevinib dolandıq biz aşina tək,
Yeni bir eşq ilə döyündü ürək.
Səninlə dost oldum, ey gözəl xilqət
Verdi məhəbbətin mənə mərifət.
İndi dərk edirəm başqa cür, qəti
Eşqi, səadəti və məhəbbəti.
Səni istər ikən gətirmək ələ,
Mən özüm olmuşam qarşında kölə...

* * *

Munis gəncliyinin əzəmətiylə,
Sən mənim qarşımda saçanda şolə,
Sanasan önumdə açıldı göylər.
Mat-məbhut qaldım mən yox oldu kədər.
Misilsiz nemətdir seyr etmək səni,
Baxdım, məftun etdi camalın məni.
Uçdun, qanadlanıb üstümə birbaş,
Sanki olmuş idik nə vaxtdı sirdaş.



* * *

Cəhalət içində olmuşdum sərsəm,
Qocalıb getmişdim ürəyimdə qəm.
Gümrah cavan etdi yenidən məni,
Bir mey, bir məhəbbət, bir də ki, nəğməm

Mey iç, Mirzə Şəfi, dayanma gəl boş,
Ol meylə, sevdayla, nəğməylə sərxoş.
Yalnız nəşər çığı coşar nəğmələr,
Odur ki, ey nəğməm, nəşələnib coş?

* * *

İstədim ki, bir dəmət düzəldim
ey mələk, sənə,
Əfsus ki, tapmadım mən, nə gül,
nə bir çiçək, sənə.
Dörd yanım indi gül-ciçək,
dörd yanım indi yasəmən,
Əlim irişməz¹ əlinə, artıq yoxsan
yanımda sən...

¹ Çatmaz



* * *

Qoy o vaxta kimi ömür uzansın,
Dövranın qanadı düşsün, dayansın.
Şirin bir həsrətin, xoş xatırənin
Qiyməti böykdür, mənası dərin.
İnan, çatmasa da əlim əlinə,
Sənin yanındadır xəyalım yenə.

* * *

Biz də qucaqlaşıb, biz də yanarıq,
Çıxar yadımızdan dərdimiz artıq.
Qəlbimiz qızınıb hərarət ilə,
İsidər dünyani məhəbbət ilə.
Yerlə göy əyilib qovuşar yenə,
Busələr verərək biri-birinə.
Onlar da yetərlər arzuya, kama,
Onda mən yer ollam, sən isə səma.



* * *

Nüfuz eyləyərdik yerin tərkinə,
Uçardıq göylərə, ulduza, günə.
Yuxlamış sirləri salardıq oyaq,
Şirin nəğmələrə asardıq qulaq.
Bütün yer üzünün gözəllikləri,
İlıq yay havası, çəmən gülləri,
Göydə ulduzlar da, güləndə üzə
Deyərdik hamısı verilmiş bizə.

* * *

Fələyin çərxini saxlamaq olmaz,
Böyük sevincin də ömrü olar az.
Gəldim, məsud olam, yanına sənin
Döndim, nəqs oldu ki, qəlbimə əksin, –
Səadət yolunu göstərsin mənə,
Bir də, çatmaq üçün əlim əlinə.



KÖHNƏ MƏHƏBBƏT

Vaxt var idi güclü, cavan qolumla,
Səni bərk-bərk qucaqlayıb öpərdim.
Gənclik getdi... Köhnə eşqin oduyla,
Vurur qəlbim indiyədək... nə dərdim!
Mənim həyat üzüyümün qaşisan,
O üzüyün bəzəyi sən, daşı sən.
İnan, bütün nəğmələrim sənindir,
Ürəyə bax... neyləyirsən yaşı sən.

HİKMƏTLİ SÖZLƏR, ZƏMANƏDƏN ŞİKAYƏT VƏ ETİRAZLAR

* * *

Qəlbimin, ruhumun qanadıyla mən,
Çıxdım aydınlığa zülmət gecədən.
Gördüm şeriyətdə həqiqətimi –
Tapdım həqiqətdə şeriyətimi.

* * *

Qoy sən həqiqəti söyləyən zaman,
Qopsun min təhlükə, qopsun min tufan.
Gəl baxma bunlara, ey Mirzə Şəfi!
Uca tut daima arı, şərəfi,
Həqiqət bir şeydir gözəllik ilə,
Olarmı gözəllik gəlməsin dilə?
Cəzadan, təqibdən olmaqcün uzaq,
Bəzən sözlərini söyləmə çilpaq.
Asta ol, özünü daim gözlə sən,
Acı sözünü də, de xoş sözlə sən.



* * *

Şahların ziynətli hədiyyəsinə,
Təriflə vurarıq daha da ziynət.
Ancaq təbiətin min töhfəsinə,
İnanın, vermərik bir dəfə qiymət.

* * *

Selləri coşdurub, çaylar axdırın.
Göydə buludlara şimşək çaxdırın.
Sonsuz qüvvələri peyda eyləyən
Bəşər taleini vəsf edirəm mən.

* * *

İti qılinc sürüşərək düşsə yatağa.
Üzü yumşaq ipək üstən sıçrar qırğığa.
Bu dünyada kəskinlikdən, zor, gücdən artıq
Səmər verər xeyirxahlıq və mehribanlıq.



* * *

Düzlükələ alçaqlıq çarpışan zaman
Alçaqlıq nədənsə qazanır hər an.
Çünki alçaqlarçın ən alçaq işlər,
Alçaqlıq deyildir, hünərdir, hünər.

* * *

Müdriklik adamı çox xoşbəxt edər,
Lakin elm artdıqca, çoxalar kədər.
Bu dünya üzündə xoşbəxtidir axmaq,
Aqil həsəd etməz ona da, ancaq.

* * *

Mal-dövlət vərəsəlik olsa da, asan,
Zəhmət çəkib bir ev tikmək müşgüldür yaman.
Babaların, nənələrin şanı-şöhrəti,
Nəvələrin qürurunu artırar qəti!
Lakin, verər insanlara əsl ləzzəti,
Öz əliylə qazandığı varı-dövləti.



* * *

Özünü şux göstər, özünü saxla,
Getməsin üzündən təravət əsla.
Amma düşünmə ki, ölüm nə gəzir?
O, durar qapında bir gün müntəzir.

* * *

Bu dünyanın kədərini, qəmini,
Sorsan, deyər yer üzündə hamidan,
Ahu-fəğan çıxararmı bu dərdi
Ürəklərin viran qalmış damından?
Fəlakətə, işgəncəyə, kədərə,
Üstün gəlib qılınc çəkmək gərəkdir
Ümid bağla sən bir yolluq hünərə.
Üləmalar¹ nə desələr, kələkdir.
Anlaşılmaz möüzənlə, duanla
Sən artırma bu dünyada ələmi.
Qoy məqsədin bir şey olsun... gəl anla,
Tez ol qurtar dərdü-qəmdən aləmi!

¹ Alımlər. Burada kinayə və eyhamla işlədilmişdir. Mollar, ruhanilər nəzərdə tutulur (*Red.*).



* * *

Şikayötmi edim, gülümmü, bilməm
Dünyanın yarısı dərrakədən kəm.
Edir utanmadan, eyləmədən ar,
Mini bir axmağın sözünü təkrar.

Yox! Səni mədh edim, qoy ey yaradan,
Ki, tutmuş dünyani bu qədər nadan.
Etməsəydin bizə bu mərhəməti,
Olmazdı ağlin da qədri, qiyməti.

* * *

Məni sevənlərə məhəbbətim var,
Nifrət edənlərə min nifrətim var.
Əgər əl çəksəm də, səadətimdən,
Mən əl götürmərəm bu adətimdən.

Kiçisən, var isə səndə cəsarət,
Olsun xislətində belə bir adət:
Yaxşılıq edənə yaxşılıq eylə,
Cavab ver yamana yamanlıq ilə.



Türfə gözəlləri sevib duyarlar,
Qəşəng gül yanağı sığallayarlar.
Əkib becərərlər münbüt tarlanı
Əzib öldürərlər əfi ilanı.

Namusə, qeyrətə sataşanları
Əfv edən, əslində zəif adamdır.
Yumşaqlıq yaraşar qadın qəlbinə
Kişininki isə bil, intiqamdır!

* * *

Ey bəşərin xilasına edilən kömək, –
Ey göylərin ilk töhfəsi, sevimli əmək!
Sənə xidmət edənlərə təsəllisən sən.
Müdriklərin ilk arzusu, ilk istəyisən.

Ancaq, nadan çətin işdən qaçar asana,
Məhv olardım dirənmədən min yol asana!
Ey göylərin ilk vergisi!.. İnan ki, sənə
Daim sadıq qalasıyam gedincə sinə.



* * *

Gülüb cavabını qaytar mehriban,
Birisi kinayə edərsə sənə.
Bil ki, kinayəyə layiq olmayan
Min bir kinayədən alçalmaz yenə.

* * *

Sən öz mənliyinin dar sarayından
Kənara çıxmasan, ey dostum, inan,
Anla ki, ömründə ola bilməzsən
Düzlük evində də, bir dəfə mehman.

* * *

Ələ qədəh alsan, gəl olma nadan,
İcmə hiss etmədən, içmə duymadan.
Özünü böyüdüb boş yerə şışmə,
Bir də ki, alçalıb ayağa düşmə.

Elə bil şəh ilə dolubdu lalə,
Qızarır əlində qızıl piyalə.
İç, amma su kimi içərsə bir kəs
Meyin bu dünyada qədrini bilməz.



* * *

Tozu qaldırsa da nə qədər külək,
Toz öz tozluğunu dəyişməyəcək.
Gömülülmüş olsa da, toza cəhavir,
Yenə də, qiyməti öz üstündədir.

İBN YƏMİN*

Bir gün İbn Yəmin dedi ki, söylə
Ey atəş böcəyi, nədir bu şolə?
Gündüz olan kimi sönürsən müdam,
Alışib yanırsan düşəndə axşam.
Böcək dilləndi ki: – Ey İbn Yəmin!
Gündüz də nur saçıb yanıram həmin.
Fəqət, günəş göydə parlayan zaman,
Görünməz nurumdan mənim bir nişan.

* İzahat və şərhə ehtiyacı olan adlar, ayrı-ayrı söz və beytlər bundan sonra da mətndə bu işarə (*) ilə göstəriləcəkdir (Red.).



* * *

Bir gün qoca molla dayanaraq lal,
Coşmuş arvadına asırdı qulaq.
Cırnadıb arvadı daha da bu hal,
Onun sinəsinə çekirdi min dağ.
Durub bu minvalla bir xeyli zaman,
Bir söz söyləmədən öz arvadına.
Molla tez güzgüneni qapıb divardan,
Qorxunc sıfətini göstərdi ona.
Qorxdu öz-özündən güzgündə arvad,
Bir anlıq duruxdu, xəyala daldı.
Daha qoparmayıb o bir də fəryad,
Ağzı açıq halda yerində qaldı.
Sonra da üzünü o tutub yana,
Qapıya üz qoydu sakitcə, dinməz.
Özü də özündən gələrək cana,
Qapıdan çıxaraq oldu görünməz.
Sənin də, ey Şəfi, bu nəğmələrinin,
Əks edir hüsnünü axmaq kəslərin.
Dünyada eybinə kor olmayanlar,
Görüb bu güzgündə özünü anlar.



* * *

İtir ömrün bir zərrəsi hər bir nəfəslə,
Ötüb gedən geri dönməz, ha onu səslə.
Gərək ola əvvəlindən nəcib məqsədin,
Qarşındakı amalını edəsən yəqin.
Bu dünyaya gəlmək deyil sənin günahın,
Boş keçibsə ömrün, ərşə çıxacaq ahın.

* * *

Kobud əllər toxunmasın gözəlliyyə, olmaz gərək,
Əsil almaz qası mütləq cilasın almaz gərək.

* * *

Əgər mənsəb pilləsiylə qalxmaq istəsən,
Gərək mütləq iki şeyə əməl edəsən:
Dinmək lazımlı gələn yerdə, susasan gərək,
Susmaq lazımlı gələn yerdə, dillənəsən bərk.



* * *

Beşikdən ta qəbrə qədər yol var ki, şəksiz
Öldə əsa, ya əsasız keçməliyik biz.
Arasında bunun yalnız fərq var ki, bircə
Kim həyatda həmin yolu keçəcək necə!

* * *

Yer üzündə o adama olsun ki, əhsən
Deyə bilir bu dünyaya vida edərkən:
“Bir günahım yoxdur, ancaq, çox olmuş ahım,
Bundan sonra yaxşı olsun təki, ilahim!”

* * *

Başqasının barəsində pis söz eşitsən,
Onu yayma heç bir zaman möhkəm saxla sən.
Asandırısa başqasının evini yıxmaq,
Çox çətindir amma, daşı daş üstə yiğmaq.



* * *

Cansız bir baş qan qaraldıb korlayar meyli,
Başsız canın çox az olar insana xeyri.
Lakin, canla baş bir yerde olarsa əgər,
Ömür daim rahatlıqla, rifahla keçər.

* * *

Gülüstandan əsib gələn ətirli külək,
Əziz dostum, söylə sənə vermirmi ürək?
Niyə onda bir xoş xəbər eşidəndə sən,
Özgəsinin sevincinə sevinməyəsən?
Bataqlığın üfunətli, pis havasından
Axı dostum, kənar gəzib daim qaçırsan.
Onda vurma bədxahlığıн gəlünə gəl, baş
Qeybət dolu məclislərdən qaçıb, uzaqlaş.



* * *

Tale bir töhfəni edərsə halal,
Onu əldə şərab, gülər üzlə al.
Özün bacarmasan gər bunu, heç vaxt
Səni padşah da, edəmməz xoşbəxt.

* * *

Şeir deyən bir kimsənin sərrafdırısa əgər gözü,
Tapar əsil fikir üçün lazımlı olan əsil sözü.
Əsil şair olan kimsə, söz öündə qalmaz naçar,
Əsil evin qapısına tapıb salar əsil açar.

* * *

Nəğməsindən məscid havası gələn şairlərin,
Başları boşdur yəqin, ağılları deyil dərin.



* * *

Qulağı oxşayan boş hecalardan,
Min cürə uydurma macəralardan,
Cənnət, cəhənnəmdən, dənizdən, çaydan,
Güldən və bülbüldən, günəşdən, aydan,
Hicrandan, vüsaldan, qəmdən, kədərdən
Min dəfə çeynənmiş qafiyələrdən,
Şeir quraşdırıb mızıldayanlar!
Sizə şair kimi min nifrətim var!
Çünki tutduğunuz bu yol asandır,
Təkcə axmaqlarçın “ürəkaçındır”.
Şeriniz ürəyi gətirməz coşa,
Qanan kəslər üçün bəladır başa!



SƏRV AĞACI

Azadlıq rəmzidir şüx sərv ağacı,
Əyilib budağı toxunmaz yerə.
Ardınca cəzb edib o, nəzərləri
Daima ucalar nurlu göylərə.

Firtınamı qopdu, küləkmi əsdi,
Tökülməz yarpağı, əyilməz qəddi.
Bilməz bu dünyada riyakarlığı,
Ülvidir, nəcibdir onun varlığı.

Qarışiq həyatın qəmindən uzaq,
Sakit məzarlıqdan göylərə qalxar.
Sərin kölgəsinə kim gəlsə qonaq
Dalinca göylərə boylanar, baxar.

Bir yaşıl qüllədir – ümid qülləsi,
Ucalıb təpəsi ərşə dayanar.
Altında gəmirər qurdlar məzarı,
Üstündə ulduzlar saymış yanar.



* * *

Tulla gəl çadranı... görünsün üzün
Gül də gizlədərmi de bağda özün?!
Səni qadir Allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçün bəzək.
De, bunca lətafət, bunca məlahət,
Solsun dar qəfəsdə neyçün, nəhayət!
Tulla gəl çadranı... bilsin ki, dünya
Yoxdur yer üzündə sənin tək afət.
Qoy sənin nəzərin hər yana baxsın,
Baxışın qəlbləri yandırıb yaxsın.
Pəmbə dodaqların təbəssümləri
Ətrafa nur yaysın, açsın səhəri.
Sənə, çadra kimi ey incə mələk,
Tək gecə zülməti olsun bürüncək.
Tulla gəl çadranı... hüsnün tək hüsnü
İstanbul sultəni görməmiş belə!
Uzun sıx kirpiklər arasındaki,
O aydın gözlərin – nurlu piyalə.
Aç qara gözünü , çadranı tulla!
Həyatda cəsur ol, yaşa qürurla.



* * *

Bir Mirzə üz tutub soruşdu məndən:
“Bizim şah haqqında nə fikirdəsən?
Söylə genişdirmi ondakı ürək,
Sazdırımı ağlı da, qulaqları tək?”

“O da bir adamdır qalanlar kimi, –
Əba, əmmaməsi olanlar kimi.
Xalqın cahil, qorxaq, kor olduğunu
Bilib cəhalətdə saxlayar onu”.



ŞAH ABBAS

Şah Abbasın bir vaxt zülmü yetmirdi sona,
Kim gəlirdi tullayırdı bir-bir zindana.
Məsləhətə qulaq asmaz, fikri qan idi,
Tanrısından üzü dönmüş hökmran idi.
Sığmayırkı yerə-göyə şahlıq vüqarı,
Vəhşi kimi parçalardı qulluqçuları.
O müstəbid hökm eləyib yerin üzünə,
Allah kimi baxırdı o, özü-özünə.
Düşüb müdrik adamlardan tamam uzağa,
Çevirirdi qulağını yalnız yaltağa.
Baxsa kəskin bir nəzərlə o, bir insana
Bil ki, onun ömrü o gün yetərdi sona.
Şahdan xeyli zülm çəkmiş müğənni Səlim,
Dedi bir gün yuxarıya qaldırıb əlin:
“Ay camaat, dözürsünüz neyçin bu qədər,
Şah axmaqdır, siz özünüz ondan beşbətər!
Hədə-qorxu bəsdir daha! Bir nəfər murdar,
Bu qədərin əl-qolunu necə bağlayar?!”
“Şah güclüdür! Biz neynəyək özün de bari”
“Ələ salın, sinib getsin tamam vüqarı,



Siz dəyişin, qorxub sisdən o da dəyişər,
Yoxsa ona heç bir tədbir eyləməz əsər".
Dünyagörmüş müğənninin haqlı sözləri,
Açıdı sanki birdən-birə bağlı gözləri.
Səhəri gün şah yenə də təkəbbür ilə,
Tərk eləyib sarayını çıxarkən çölə
Baxıb ona qəhqəhəyle güldü camaat,
Şah bu işə heyrət etdi donub qaldı mat,
Hiddətindən alnı oldu tamam qapqara,
Baxdı odlu gözləriyle o, adamlara.
Xalqa onun kar etmədi qəzəbi bir an,
Güldü hərə bir tərəfdən daha ucadan.
Dörd tərəfdən qəh-qəh çəkən riəyyət ilə,
Piçıldışın gülüşürdü məiyyət belə.
Şah özü də birdən-birə qalib çarəsiz,
Güldü bütün camaatla göstərib xoş üz.
(Düz deyiblər, gülmək aşar donuq məzaci)
Həmin gündən şah dəyişdi, xalq qaldı razı.
Camaatin şikayəti azaldı, kəsdi,
Şahın adı dildən-dilə dolaşdı gəzdi.



* * *

Tulla, Mirzə Şəfi boş, niyyətini,
Əl çək sərsəmlikdən, sərvaxt ol, sərvaxt!
Sən öz hünərini, fərasətini
Ağılı bir işə sərf eylə hər vaxt.

Bax gör, Mirzə Hacı Ağası* birdən
İranda nə böyük bir cənab olub!
Əvvəl seçilməzdi heç birimizdən,
İndisə sinəsi nişanla dolub!

Sərf eylə qüvvəni dövlətə sən gəl,
Xeyir verməmisən ona heç zaman.
– Axı, mən neyləyim: vəzir, vəkillər
Əksərən olurlar ən böyük nadan.



ŞAH MANIFEST YAZDI ƏLİYLƏ BİR GÜN

Şah manifest yazdı əliylə bir gün,
Külli İran xalqı mat qaldı bütün.
“Necə müdrikanə gözəl kəlamlar!”
Bir-bir sevindilər bütün adamlar.
Hamı bayram etdi: “Dünyada təksən
Ey böyük şahımız sənə min əhsən!”
Baxdı Mirzə Şəfi bir xeyli müddət,
Bu səslər qəlbində doğurdu heyrət:
“İran camaati İranda, aman
Gör necə baxır ki, şah ilə xana;
Onlar bir ağıllı iş görən zaman,
Tamam heyran qalıb sevinir buna”.



* * *

Bir gün gedirdim mən bir dalda yolla,
Nəqafıl qarşımı çıxdı bir molla.

– Ay Mirzə, xeyr ola nə olmuş yəni,
Heç görmək olmayır məsciddə səni?
– Çünkü əziz dostum, qaralır qanım,
Səni görən kimi azır imanım.

* * *

Nə qədər olsa da qəm, qüssə, kədər,
Dünyada dərd varmı yoxsulluq qədər?
Yazlıq insanları bu dərdli tilsim
Qoymur nə yaşasın, nə də ki, ölsün.
Məhv edib insanın diləklərini,
Tökdüür ömrünün çiçəklərini.
Ən möhkəm adamın girib qəsdinə,
Qırır qürurunu dəyib şəstinə.
Aqili axmaqdan eyləyir aslı,
Saxlayır qəlbini hüzünü, yaslı,
Acı fəlakətlər törədir hər an,
(Axı yaşamağa yaranmış insan!)



Yoxsulluq şairə bir boş məzardır,
Sərvət də, miknət də alçaqlardadır.
Onların önungdə əyilən bir baş
Gərək ayaqlarda əzilsin birbaş.

Ruhdan düşməməli, dərd, qəm nədir ki,
Bircə partlamasın qəlbimiz təki!
Zülmün bu dünyada hikməti yoxdur,
Hikmətin zülməsə davamı çoxdur.
Dərdü qəm əlində nə yan, nə inlə
Qovla sən onları nəğmələrinlə...

Orijinal seirləri

QƏZƏL*

Nə qədər kim, fələyin sabitü səyyarəsi var,
Ol qədər sinədə qəmzən oxunun yarəsi var.
Deyil əflakdə kövkəb görünən çərxi-bülənd
Oluban didə, sərapa sənə nəzzarəsi var.
Ruzigari qara, daim gecəsi tar keçir,
Hər kimin eşqdə bir yarı-sitəmkarəsi var.
Necə qan cuşə gəlib, eyləməsin ahü-fəğan?
Könlümün dideyi-giryən kimi fəvvərəsi var!
Ol qəzəldir ki, bu, Vazeh dedi, bir dərd əhli,
Zahirən lalə otağında qonaq-qarəsi var.



MÜXƏMMƏS*

Ey nəzakət çəməni içrə xuraman Süsəni,
Xublıq kişvərinin təxtinə sultan Süsəni,
Sədəgən yayı qaşın sədqəsi qurban Süsəni*,
Bir baxışla yaraşur kim, ala yüz can Süsəni,
Belə getsə, tez olur dillərə dasdan, Süsəni.

Hərəkatü rəvişin qıldı səhi sərvini pəst,
Sünbü'lə türreyi-zülfün şikəni verdi şikəst,
Laləni dağa salıb ruyin, edib badəpərəst,
Ey könül, qaş-göz aradə nə gəzərsən belə məst,
Yoxdu vəhmin ki, ara yerdə tökə qan, Süsəni.

Ey mələk, əbr yüzün¹ gündümü, ya bədri-tamam?
Kim ki, ruyindən olur məst, ona badə həram,
Pərdəsiz cilvələnib, naz ilə ver qəddə qiyam,
Küfri-zülfün dağıdır, məst çıxıb, eylə xüram,
Bilələr ta ki, nədir küfr ilə iman, Süsəni.

¹ Üzün



Bu qədü qamətinə ətləsü xara yaraşur,
Qaşların guşəsinə qətlimə eyma yaraşur,
Edə gər zində ləbin ləfzi Məsiha, yaraşur*,
Səni, hər kim ki, sevər, başına sevda yaraşur,
Ola sərgəştəvü divanəvü heyran, Süsəni.

Gün ki, hər gün çıxar, dərgəhinə səcdə edər,
Sərv rəftara gəlür, qılsa qədin bağə güzər,
Qönçə gər ağzin ilə qarşu dura, boynu əyər,
Küfri-eşqin yetişib bir yerə kim, ey kafər,
Desələr Vazehə böhtandı, müsəlman, Süsəni!

* * *

Min ev yıxıb, tikirsiniz bir boş minarə**,
Ərşə çıxıb, qonaq gedin pərvərdigarə*.

* * *

Hicran qəminin badeyi-gülgündür əlacı*
Vazeh, danışırlar bunu meyxanələr içrə.

** Bu işaret ilə verilən şeirlər Ə.Ə.Seyidzadənin “Gəncəli böyük mütəfəkkir və şair Mirzə Şəfi Vazeh” (Gəncə, 1929) kitabçasından alınmışdır.



MİRZƏ ŞƏFİ VAZEHLƏ NACİ VƏ NASEHİN MÜŞAIRƏSİ*

V a z e h

Səbzpuş olmuş qədin ruxsarı-atəşgunilə,
Musiyi-İmranə guya, Tur şəklin göstərür*.

N a c i

Tığın almış dəstinə, ol çeşmi-cəlladın sənin,
Canə qəsd etmək dilər, məxmur şəklin göstərür.

Çismi-zarımdan çıxar hicrin əlindən nalələr,
Böylə bir təndir tənim, tənbur şəklin göstərür.

Xətti-rüxsarın edib tarac hüsnün mülkünü,
Bir xərabə şəhr içində mur şəklin göstərür.



N a s e h

Göz sırişgi mərdüməknin¹ nöqtəsin bərbad edib,
Aqıbət bir gün olur kim, kur şəklin göstərür

Tilbə könlüm tillər ilə asılıub, tildir² səbəb,
Filməsəl, baxqan kəsə Mənsur şəklin göstərür*.

Kəhraba dik³ rəngi-zərdim sanmağay bihudə kim,
Dərdi-eşqə uğramış, rəncur şəklin göstərür.

Dinu dil nəqdini isar etsə Naseh, tang imas,
Bir mühəqqəq töhfə ilə mur şəklin göstərür.

¹ “Göz bəbəyi” deməkdir (*farsca*)

² “Könül” mənasında

³ Tək, kimi

QƏZƏL*

Hər zəman kan qədd-o bala ze nəzər miqozərəd.
Vəh, çeha bər del-o bər dideye-tər miqozərəd!
Mənəm, ey şeyx, ze nəzzare məkon, kəz roxe dust
To çə dani ke, çə bər əhle bəsər miqozərəd!
Ey ke, bər mən qozəri, məhv koni əz xişəm,
Həm ço xorşid ke, bər dovre qəmər miqozərəd!
To ke, çəndin bekeşi damən əz oftadeye-esq,
Dəste kutahe mənət, key, bekəmər miqozərəd?
Qofteye Vazeh əz an ru həme şirin aməd,
Bezəbanəş soxən əz ləl-o şəkər miqozərd.



(*Sətri tərcümə*)¹

O qəddü qamət xəyalımdan keçərkən,
Ah, könlümdən və yaşılı gözlərimdən nələr keçər!
Ey şeyx, yarın üzünə baxmağı mənə qadağan etmə,
Bəsirət əhlinin² nəzərindən nələr keçdiyini
sən nə bilirsən?
Günəş ayın yanından ötərkən onu yox etdiyi
kimi,
Sən də mənim yanımıdan ötüb keçərkən,
varlığımı məhv edirsən.
Bunca ki, sən ətəklərini yixilmiş aşiqindən
çəkib uzaqlaşırsan,
Mənim qısa əllərim sənin kəmərindən bəs necə
tuta biləcək?!
Vazehin şeiri ona görə bu qədər şirin oldu ki,
O sənin ləlü şəkərindən³ söhbət açdı.

¹ Sətri tərcümələr F.Sadıqzadənindir.

² Bəsirət əhli – hər şeyə nüfuz etməyi bacaran adam.

³ Ləlü şəkər – al dodaq və şirin söz mənasında işlədilmişdir.



QƏZƏL*

Ey ke, həmhöcreye mai, vərəqe zohd beşuy,
Vey ke, sabetqədəmi, ğeyre rəhe eşq məpuy.
Əz məne ğəmzəde coz eşqe roxe yar məpors,
Ba məne delşode coz sohbəte deldar məqquy.
Ta əz an dəm ke, hərime dele mən xəlvətə ust,
Faş binəm roxe u, gər negərəm bər həme suy.
Çərx sərgəşte nə anəst monəqqəş benecum,
Bəlke əndər tələbəş mande fru ğərqə be xun.
Ruze qolgəşt, bahar əst-o, təmaşa-vo tərəb,
Xiz, ta xeymə bezən ba mej-o ney bər ləbe cuy.
Vazeh əz xak sər arəd be nəsimə dəre dust,
Koşteye-eşq bəle, zende təvan gəşt be buy!



(*Sətri tərcümə*)

Sən ey bizimlə həmnişin olan, zahidlik
dəftərini suya at,
Sən ey sabitqədəm dost, eşq yolundan qeyri bir
yol tutma!
Bu qəmli aşiqdən yar məhəbbətindən qeyri bir
şey soruşma,
Bu zavallı aşıqlə, dildar söhbətindən qeyri
bir şey danışma!
O zamadan ki, mənim könül otağım onun
xəlvətgahı olmuş,
Hər tərəfə baxıram, ancaq onun şəklini görürom.
Bu sərgərdan fələk ulduzlarla bəzənmiş kimi
görünməsin.
Bəlkə, o da, bir aşiqdir, yar həsrətilə
qan-yaş tökür!
Gül çığı, bahar vaxtı, tamaşa və şadlıq zamanıdır.
Qalx, çay kənarında mey məclisi qur, ney çal!
Vazeh yar qapısından gələn nəsimi duyunca
torpaqdan baş qaldırar
Bəli, eşq ilə həlak olan məsuq ətrilə həyat tapar.



QƏZƏL*

Şahede xərgəhneşin zolf ze rox kərd baz,
Nure həqiqət pədid əz zolemate məcaz.
Dide bedidare dust, dəst dər ağuşe yar,
Eşq əz an su niyaz, hosn əz an suy naz.
Sədre hərime qəbul dər xore hər xam nist
Pəs benişin, şəmvar sər bekəş əz suz-o saz.
Torbətə Məhmud ra ruze cəza in nedast:
“Hacətə ferdos nist koşteye tiğe Əyaz”
Vazehə avare ra bange cərəs, – sovte zağ,
Paye tələb dər bemand, mənzele məqsəd deraz.



(*Sətri tərcümə*)

Çadırda oturan gözəl saçlarını üzündən
yığdı,
Məcaz zülmətindən həqiqət nuru parladı.
Göz dost gözündə əl yar qoynunda qərar tutdu.
Eşq bir tərəfdən, hüsn o biri tərəfdən
nazü-niyaza başladılar.
Onun qəbul otağına yol tapmaq hər xam adamın
isi deyil,
İndi ki, belədir, otur, şam kimi alış, yan və
döz.
Mahmud türbətindən cəza günü bu nida qopar:
“Əyaz qılınçı ilə ölmüşə cənnət nə lazım?”*
İstək kəhəri yarı yolda, məqsəd mənzili
uzaqlarda qaldı.
İndi qarğa sədaları avarə Vazeh üçün cərəs
sədalari¹ yerini tutubdur.

¹ Karvan zənglərinin səsi



* * *

Ta key del on delaram zin del rəmide darəd, **
Vəz dustane bidel, del arəmidə darəd?

(*Sətri tərcümə*)

Havaxta qədər o gözəl könlünü məndən ürkmüş
saxlayacaq,
Havaxta qədər o, sevən aşiqinə laqeyd qalacaq?!



RÜBAİ**

Gər mərdi ze ma zəni darəd dust,
Yarist neku-bo eybəş nə nekust.
Əmma, ze çə ruy çon zəni mərdi xast,
Dər çeşme cahan pəlid-o bəd siyreyi ust.

(*Sətri tərcümə*)

Bizlərdən bir kişi bir qadını sevsə,
O, gözəl bir dost sayılar və ona nöqsan tutmaq
yaxşı görünməz
Bəs nə üçün qadın bir kişini sevsə,
Dünyanın gözünə xar və pozğun görünər?!



RÜBAİ**

Can-o təne mən fədaye yek buseye yar,
Amal-o xəyale mən, bər u bad nesar.
Aşeq mənəm-o be eşqe u dər ğəm-o dərd,
Şeyda mənəm-o be hecre u zar-o nezar.

(*Sətri tərcümə*)

Mənim canım və qəlbim yarın bir busəsinə
fəda,
Mənim arzu və amalımla ona fəda olsun.
Mən aşiqəm, onun eşqilə qəmə, dərdə
düşmüşəm
Mən şeyda bülbüləm, onun hicrilə belə
ağlar olmuşam.



RÜBAI**

Ləb bər ləbe yar bordənəş, vəh, çə xoş əst!
Cam əz peye cam xordənəş, vəh, çə xoş əst!
Ziba sənəmi, poste ləbi, şirin quy,
Əndər bəre xod foşordənəş, vəh, çə xoş əst!

(Sətri tərcümə)

Yarla dodaq-dodağa durmaq, ah nə xoşdur!
Onunla qədəh ardınca qədəh doldurmaq,
ah, nə xoşdur!
Püstə dodaqlı, şirin sözlü, gözəl bir sənəmi
Alıb ağuşa sıxmaq, ah, nə xoşdur!



HƏSB-HAL*

Məhe nosəfərəm!

Rəfti ze nəzər, dide ze del əşk rəvan kərd,
Rəsmist peye nosəfəran ab feşan kərd.

Vəlleyli izə yəğşa! Həlake aşeq şəbe fəraq əst,
Vənnəhari izə təcəlla! Sərmayeye omr ruze vesal.

Hicran gecəsin möhnətini gər görə kafir.
Şək yoxdu ki, inkar eləməz ruzi-qiyamət.
Gər zahidi-xüdbin bilə zövqini vüsalın,
Cənnət tələbindən nə bulur ğeyrinidamət!

Vedaye dustan rəsmist qədim və ətvare yaran xolqist
kərim, pəs əz çə cəhət an mobəddəl be laf şod və in
motəğəyyər be xelaf.

Ey şohreye şəhr, əz çə şodi şəhr-beşəhri?
Kəl bədri izə sirtə fəsirtə kəhilalı.
Dur əz to əgər dide çenin xune cegər rixt
Ma tünzürü qəd vəchəkə illa bexeyali.

Kodam xake rah betəqbile gəerde ləl səməndət sər be
çərxe bərinəst və kodamin sərmənzel ze nəsimə torreyə
meşginət rəşge səhraya Çin.



Dər xaneye zin celvekonan, ərdəbəcuyan,
Hər ca ke, bedin şəkl-o şəmayel bexorami,
Əz rəşg şəvəd çərxə bərin həlqəbequşət.
Vəz eçz nəhəd rəh be cəbin dağe əgolami.

Bu məsəl qələtdir ki, deyərlər gözdən gedən kö-nüldən gedər. Madam ki, gözdəydin, gözdə idin. İndi ki, gözdən getdin, könüldəsən.

Göz ağlar kim, səni görməz, könül xüd
səndən ayrılmaz,
Məgər cismi-lətifin nazəninim, sərbəsər candır?

Hər ca ke, eşraqate qəlbist, çə doa, çə salam və anca
ke bəride məhəbbətəst çə qased, çə pəyam?

Sədre hərəme vəsle to ra rahe səba ku?
Yaraye qozəştən nəkonəd peyke xəyaləm.

Tərkibi-vücudum iqtiyazi-vüsali-mehrirlədir və
ədəm imkanım qibleyi-fəraqi-qəhrinlə.

Məni eşqin oduna yandırdın,
Çünki gördün yanırıam, yan durdun.

Baz ay, baz ay, ke, bi to dide ra nur nist və del ra
sürur ney.



Nə çareye xənde, nə məcale qoftar,
Nə zəhreye neşəst, nə yaraye rəftar,
Nə qodrətə səbr, nə qovvətə ah,
Can dər kəf-o çeşm bər rah.

Baz ay, baz ay, xorşide tələtət benəma, pərde əz cə-
mal beqoşa, məclease hərifan biyara. Çe caye qətən
əydihin?

Dəst əz toronc əcəb nist nəşenaxtən boridən,
Dər tare hər kəməndət səd sərboride dari!



(*Tərcümə*)

HƏSB-HAL

Yeni səfərə çıxan ayım!¹
Sən mənim nəzərlərimdən uzaqlaşarkən,
gözlərim bağrimondan yaş axıtdı.
Bu bir rəsmidir, qaydadır səfərə
çıxanların dalınca su səpərlər.

Ah, o zaman ki, gecə zülmət çökür! Aşıqin həlakı bu
ayrılıq gecəsindədir. Ah, o zaman ki, gündiz cilvələnir!*
Ömür səadəti bu vüsal gündüzündədir.

Hicran gecəsin möhnətini gər görə kafir,
Şək yoxdu ki, inkar eləməz ruzi-qiyamət.

¹ Mirzə Şəfi Tiflisdə ikən bir qızı sevmışdır. Onlar bir müd-dət bir-birilə dostluq etmişlər. Nəhayət, qızı kənd əhlindən olan dövlətli bir oğlana ərə verib onları ayırmışlar. Bu həsb-hal həmin münasibətlə yazılmışdır. Əsər üç dildə – Azərbaycan, fars və ərəb dillərində nəzm və nəsrə yazılmışdır.

Mirzə Şəfi nəsr parçalarını səcli (qafiyəli) nəsrə yazdığını
görə, biz də tərcümədə onu mühafizə etməyə çalışdıq (*Red.*).



Gər zahidi xudbin bilə zövqini vüsalın.
Cənnət tələbidən nə bulur qeyri-indamət?

Dostların ayrılıq zamanı bir-birilə vidalaşması bir rəsmidir qədim, məşuq ətvari bir adətdir kərim¹. Bəs nə üçün o laf² oldu, bu xilaf?

Ey şəhərin məşhur gözeli, nə üçün
şəhərdən şəhərə üz tutdun.
O bədirlənmiş ay kimi dolanıb
(uzaqlaşış) hilalə döndün?
Səndən uzağa düşəndən bəri göz beləcə
ciyər qanı axıdır.
Sənin üzünü doğrudan da, xəyaldan başqa
qeyri yerdə görmək olmazmış!

Hansı yolun torpağı sənin al kəhərinin ayaq tozu sa-
yəsində uca fələyə qalxmışdır, hansı yol ayrıca müşk
qoxuyan tellərinin ətri üçün Çin səhrası paxıllıq etməyə
başlamışdır?

¹ Bəyənilmiş

² Yalan



Sən yəhər üstündə bu cilvələnən gözəlliyyin,
bu vüqarınla,
Bu şəklü şəmayillə haraya ayaq qoysan,
Uca fələk həsədindən sənin qulağı
sırğalı qulamin olar,
Yer isə, itaətindən öz alnına nökərçilik
damgası vurur.

Bu məsəl qələtdir ki, deyərlər gözdən gedən könül-dən gedər. Madam ki, gözdəydin, gözdə idin. İndi ki, gözdən getdin, könüldəsən.

Göz ağlar kim, səni görməz, könül xüd
səndən ayrılmaz,
Məgər cismi-lətifin nazəninim, sərbəsər candır?

Orda ki, könül aydınlığı var, nə dua, nə səlam, Orda
ki, məhəbbət peyki var, nə qasid, nə pəyam!¹

Sənin vəsl otağına səba necə yol tapa bilər ki,
Oraya keçmək üçün mənim mənim xəyal qasidim
belə, acizdir!

¹ Məktub



Tərkibi-vücudum iqtizayi-vüsali-mehrirlədir və
ədəm imkanım qibleyi-fəraqi-qəhrirlə¹.

Məni eşqin oduna yandırdın,
Çünki gördün yanırəm, yan durdun.

Qayıt, qayıt ki, sənsiz nə gözdə nur, nə könüldə sürur² var.

Nə gülməyə bir həvəsim, nə söhbətə meylim
Nə oturmağa qərarım, nə getməyə taqətim
qalmış.

Nə səbr etmək qüdrətim, nə ah çəkmək
qüvvətim var
Canım dodağımda, gözüm yollardadır.

Qayıt, qayıt öz günəş camalını göstər, üzündəki pərdəni
at, aşıqlar məclisini ziynətləndir. Nə əlini kəsmək yeridir?*

Əllə türüncü bir-birindən seçməyib,
kəsmək təəccüblü bir şey deyil,
Sənin kəməndinin hər bir telində yüz
başıkəsilmış qərar tutmuşdur**.

¹ Mənim həyatım sənin vüsələna çatmağımdan, məhvimsə,
sənin acıqlanıb, ayrılmağından asılıdır.

² Şadlıq



QEYDLƏR VƏ İZAHLAR

Səh. 41. İbn Yəmin Əmir Fəxrəddin Mahmud – XIII əsr şairlərindəndir. Yaxın Şərqi poeziyasında qitə ustası kimi tanınır. İbn Yəminin atası Azərbaycan Elxanilər sülaləsinə mənsub dövlət xadimi və görkəmli türk sərkərdəsi olmuşdur. O, Elxanilər tərəfindən Nişapura dövlət vəzifəsinə göndərilmiş, Fəxrəddin Mahmud da, burada anadan olub, böyümüşdür.

Səh. 53. Mirzə Hacı Ağası – Fətəli şahdan sonra həkimiyyət başına keçmiş Məhəmməd şahın (1830-cu illər) sədr-əzəmi – baş naziri olmuşdur. Hacı Ağası İran tarixin-də ən qəddar və müstəbid dövlət başçılarından olmuşdur. Rus səyyahı Beryozin onu “İran Rişelyesi” adlandırmışdır. Mirzə Şəfinin almanca əsərləri içərisində ona yazılmış bir neçə şerisi var.

Səh. 59. Qəzəli ilk dəfə 1926-cı ildə Səlman Mümtaz nəşr etdirmişdir (Bax : Səlman Mümtaz “Mirzə Şəfi Vazeh”, Bakı, 1926. Azərbaycan Elmlər Akademiyası yanında Respublikə Əlyazmaları fondu, inv № 18814).



Şairin kitabda 87, 88, 94, 96, 98-ci səhifələrində verilən:

“Nə qədər kim, fələyin sabitü səyyarəsi var, ”
“Ey nəzakət çəməni içrə xuraman Süsəni, ”
“Hər zəman kan qədde bala ze nəzər miqozərəd, ”
“Ey ke, həmhöcreye mai, vərəqe zohd beşuy, ”
“Şahede xərgəhneşin zolf ze rox kərd baz, ”

– mətləli şeirləri Naci və Nasehlə müşairəsi və “Həsb-hal” bu mənbədən götürülmüşdür. Həmin əsərlər mətndə hər yerdə (*) işarəsi ilə göstərilmişdir.

Səh. 60. Sədəğin yayı qaşın sədqəsi qurban Süsəni.

Fikrimizcə şeirdə – gözə tuşlanan ox mənasında olan “sədəğ” sözü burada ahəng incəliyi xatırınə “sədəğ” kimi işlənilmiş və əlyazmasında katib xətası olaraq, ğeyn “ğ” ilə deyil qaf “q” ilə yazılmışdır.

XVIII əsr şairlərindən Ağa Məsih Şirvanının:

“Dila, etmə təvəqqö, rastguluq qanda qalmışdır,
Qərinə özgədir, onlar keçən dövranda qalmışdır”.



mətlə ilə başlanan müxəmməsində də, “sədağ” sözü yuxarıda dediyimiz mənada işlənilmiş və fikrimizi təsdiq edə bilər:

Sədağ oxu kimi kəctəbilər tutmuş nəzərgahı
Olar kim, doğrudur, əyri qılinc tək yanda qalmışdır.

Vazeh yuxarıda göstərilən misrada çox əyri olan sədağ yayının öz əyriliyini bir sədəqə olaraq gözəlin qaşlaşrından aldığı söyləyir. Bunun ona bir sədəqə, qurbanlıq verildiyini deyir.

Səh. 61. *Edə gər zində ləbin ləfzi Məsiha, yaraşur.*

Məsih, yaxud Məsiha İsa peyğəmberin ləqəbidir. Ləfzi Məsiha Əsanın ləfzi – sözü deməkdir. Dini rəvayətə görə İsa guya öz nəfəsi və sözü ilə ölüünü dirildirmiş.

Bu misrada şair gözəlin şirin danışışı ilə Məsihanın özünü belə, dirildə biləcəyini söyləyir.

Səh. 61. Şeir ilk dəfə 1929-cu ildə Ə.Ə.Seyidzadə tərəfindən nəşr edilmişdir (Bax: Ə.Ə.Seyidzadə. “Gəncəli böyük mütəfəkkir və şair Mirzə Şəfi Vazeh”, Gəncə, 1929).



Şair kitabda 90, 100-cü səhifələrdə verilən:

“Min ev yixib, tikirsiniz bir boş minarə” ,
“Ta key del on delaram zin del rəmide darəd,”

misraları ilə başlanan iki şeri və farsca rübailəri həmin kitabçadan alınmışdır. Bu şeirlər mətnində hər yerdə (**) işarəsilə göstərilmişdir.

Səh. 61. Zənnimizcə, misra yazışdan yazıya keçdikcə təhrif olunmuşdur. Şeri:

“Min ev yixib, tikirsiniz bir boş minarə,
Ərşə çıxib, yetmək üçün pərvərdigarə”

– şəklində islah etmək bəlkə məqbul göründü.

Səh. 61. Şeir ilk dəfə çap olunur. Həmin misraların Mirzə Şəfi Vazehin olduğunu təxmin edirik.

Səh. 62. Səbzpuş olmuş qədin rüxsari-atəşgünilə, Musiyi-İmranə guya, Tur şəklin göstərir.



Musa peyğəmbərin (İmrən ləqəbidir) Tur dağında Allahla danışığı haqqındakı hədisə işarədir. Bu hədisə – dini rəvayətə görə, guya həmin danışq zamanı Allah Musaya od şəklində görünmüştür.

Vazeh şeirdə gözələ müraciətlə göstərir ki, sənin boyun od saçan yanaqlarının şövqündən al-yaşıl rəngə bürünmüştür. Sənə baxan aşiqə şəklin Musayə Tur dağında görünən odu xatırladır.

Mənsur Həllac məşhur sufilərdən olmuşdur. İslam dini və şəriətin ehkamlarını təftiş etmək ittihamilə 918-919-cu illərdə Bağdadda Xəlifə Müqtədirbillah tərəfindən dara çəkilmişdir. Öldürülrəkən o, dar ağacı altında məğrur dayanmış, tövbə etmək istəməmişdir. Buna görə də, zaman keçdikcə Mənsur Həllac obrazı Şərq poeziyasında məslək və əqidəyə sədaqətin rəmzi kimi verilmişdir.



Beytdə dar ağacından asılmış Mənsurla eşq, sevda ucundan gözəlin incə tellərindən asılmış dəli, aşuftə bir könül müqayisə edilmişdir. Birinci məslək və əqidədə nə qədər fədakar və dönməzdirsə, ikinci də (aşiq) məhəbbət və dostluqda eləcə fədakar və sabitqədəmdir.

Qeyd: Müşairə A.Bakıxanovun “Göstərür” rədifli şeri əsasında aparılmışdır:

Gözlərin kim, aşiqə məxmur şəklin göstərür.
Əhli-fəqrə mərdümi-məğrur şəklin göstərür.

Səh. 69. Mahmud türbətindən cəza günü bu nida
qopar:
Əyaz qılınçı ilə ölmüşə cənnət nə lazım?

Burada Sultan Mahmud Qəznəvi (969-1030) ilə onun yaxın və sadıq dostu Əyaz arasında olan dostluğa işarə olunur. Əyaz öz ağıl və zəkası, həmçinin Sultan Mahmuda olan məhəbbət və səmimiyyəti ilə başqalarından seçilmiştir. Hətta, onların arasında olan bu səmimiyyət və məhəbbət zərbül-məsələ çevrilmiş, dostluq və sədaqət



nümunəsi kimi göstərilmişdir. Şairlər bu barədə “Mahmud və Əyaz” adında çoxlu mənzumələr yazmışlar.

Vazeh bu məsələni xatırlamaqla dostluq və məhəbbəti tərənnüm etmək istəmişdir: Əyaz tiğilə – dost qılınçı ilə öldürülənə cənnət nə lazımdır? Belə bir ölüm ən böyük xoşbəxtlik deyilmə?

Səh. 77. “Bəlleyli izə yəğşa!.. Vənnəhari izə tacəlla!

– Quranda ayədir (tərcüməsi göstərilən səhifədədir). Şair burada ayrılıq və vüsal çağlarını vermək üçün həmin ayədən istifadə etmişdir.

Səh. 80. “Qətən əydihin” – Quranda surədir (tərcüməsi göstərilən səhifədədir). Bu surədə Yusif və Züleyxa hekayəsi verilmişdir. Dini rəvayətə görə Yusif Züleyxanı görmək üçün onun otağına daxil olanda, Züleyxa qızlarla oturub turunc kəsirmiş. Yusifin fəvqaladə gözəlliyi qarşısında heyran qalan Züleyxa və qızlar turunc əvəzinə, ixtiyarsız olaraq, əllərini kəsmişlər...

Burada isə, ifadə müstəqim mənada işlənmiş, sonra rəvayətlə əlaqələndirilmişdir.



Səh. 80. Əllə türüncü bir-birindən seçməyib,
kəsmək təəccüblü bir şey deyil,
Sənin kəməndinin hər bir telində yüz
başıkəsilmiş qərar tutmuşdur.

(Beytin mənası “Yusif və Züleyxa” haqqında rəvayətdə verilmişdir, bax səh. 121-122).

LÜĞƏT

A

Abi-həyat – dirlik suyu

B

Badə – şərab

Baxqan kəsə (*özbəkçə*) – baxan adam

Bədri-tamam – bütöv ay, on dörd gecəlik ay
(*məc.* gözəl üz)

Bərq – ildirim, işıq

Bəsirət əqli – gözüaçıq adam

Bülənd – uca, yüksək

C

Çeşm – göz

D

Dəmət – gül dəstəsi

Dərgah (*dərgəh*) – astana

Dəst – əl

Didə – göz

E

Eyma – işaretə (qaş, gözlə)

Ə

Əbr – bulud

Ədəm – heçlik, yoxluq

Əflak – fələklər

Ətvar – qalıq, naz-qəmzə

F

Fəraq – ayrılıq

Filməsəl – məsələn (*burada* – sanki, elə bil ki)

G

Giryan – ağlar

Gülgün – al, qırmızı

H

Həmnişin – bir yerdə oturub duran, yoldaş, dost

Hərəkatu rəviş – davranış

Həsb-hal – hal-əhval

X

Xilaf – əksinə, tərsinə

Xislət – insan təbiəti

Xoşnud – razı qalmaq, sevinmək

Xubluq – gözəllik, yaxşılıq

Xud – özü

Xuram – nazlı-nazlı yerimək

I

İbn – oğul

İqtiza – icab, mümkünlük, zərurət

İsar – malını səxavətlə vermək, qurban etmək

K

Kərim – mərhəmətli, səxavətli (burada, bəyənilmiş)

Kışvər – ölkə

Kövkəb – ulduz

Kur – kor

Q

Qitə – şeir forması

L

Laf – yalan

Ləb – dodaq

Ləfz – söz, danışçıq

M

Mehr – məhəbbət

Mədh – tərif

Məxmur – xumarlanmış

Məniyyət – müşayiət edənlər

Mətlə – şerin ilk misrası

Miknət – var, dövlət

Mur – qarışqa

Mühəqqər – həqir, zəif, aciz

Müşairə – şeirləşmə

N

Ney – tütek

Nəzzarə – tamaşa

P

Peyda – olmaq, görünmək, tapılmaq

Pəmbə – pambıq

Pəyam – məktub, sifariş

Puş (*puşak*) – geyim

R

Rastguluq – doğruluq, doğru danışmaq

Rəncur – xəstə, naxoş

Ruxsar – üz, yanaq

Ruj – üz

S

Sabitqədəm – səbatlı, dönməz, möhkəm adam

Sanmağay (*özbəkcə*) – sanmayın

Sarban – sarvan

Səbz – yaşıl

Səhi-qəd – uca boy, düz qamət

Sərapa – başdan-ayağa

Sərgəştə – avara, sərgərdən

Sirişk – göz yaşı

Sitəmkar – zülmkar

Ş

Şəmayil – surət, camal

T

Tanq-imas (özbəkcə) – eyb olmaz

Tar – qaranlıq

Tarac – qarət, talan

Təmas – toxunmaq

Tən – bədən, can

Tənbur – çalğı aləti

Tiğ – qlınc

Tilbə könlim (özbəkcə) – dəli könlüm

Türbə – qəbir, məzar

Türfə – qəribə

Türreyi-zülf – hörük, saçın qatları

Ü

Ürfan – elm, bilik

V

Vəhm – qorxu

Vəsf – tərif

Z

Zar – ağlar

Zərd – sarı

Zində – diri

MİRZƏ ŞƏFİ VAZEH

NƏĞMƏLƏR

“ŞƏRQ-QƏRB”

BAKİ-2004

Buraxılışa məsul: *Əziz Güləliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*
Korrektor: *Zümrüd Paşayeva*

Yığılmağa verilmişdir 17.07.2004.
Çapa imzalanmışdır 21.12.2004.
Formatı 60x90 $\frac{1}{32}$. Fiziki çap vərəqi 3.
Ofset çap üsulu. Tirajı 25000. Sifariş 247.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.